

Ələmdar Məmmədov
Təqəüddə olan Baş Ədliyyə
müşaviri, prokurorluğun
fəxri işçisi

(əvvəli ötən saylarımda)

Nəticə: Heç bir orqan həzm edə bil-mədiyi səlahiyyətlərə yüklenməməlidir. Keçən əsrin 30-cu illərində Xalq Daxili İşlər Komissarlığını (NKVD) az qala bütün cəzaverici funksiyalarla yükleyən siyasi rejim hakimiyyətini saxlaya bilsədə 80 ildir nifrətlə anılır, xatırlanır. 80-90-ci illərdə prokurorluğunu həddindən artıq səlahiyyətlərə yükleyən sovet hakimiyyəti özünü qoruya bilmədi, yeni SSRİ adlı dövlət dağıldı.

Xaçımız çoxdan gözlədiyi müstəqilliyini əldə etdi.

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitutsiya aktının 4-cü maddəsinə əsasən keçmiş SSRİ qanunları Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə, müvafiq qanun qəbul edilənədək hüquqi qüvvəsini saxlayırdı. Ona görə də 7 dekabr 1999-cu il tarixli "Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilənədək 30 noyabr 1979-cu il tarixli "SSRİ prokurorluğu haqqında qanun"-un müdəələləri ilə işləməli olduq.

Müstəqilliyimizin ilk illərində Prokurorluq orqanlarında da inqilabi dəyişiklik etmək meyilləri, partokrat, demokrat oyunları, əsəssiz işdən çıxartmalar, meydanda olduğuna görə ayrı-ayrı insanların peşəkarlıq tələb edilən vəzifələrə təyin edilməsi və s. barədə çox deyilib, çox yazılıb. Ona görə də mən praktiki işçi kimi qarşılaşdırığım bir neçə məqama toxunmaq istəyirəm.

Təecübüllü məsələlərdən biri prokurorluq işçilərini səlahiyyətlərinə aid olmayan işlərə cəlb edilməsi idi. Yay aylarının birində həftənin şənbə günü telefonla zəng edərək sabah saat 12-də Baş Prokurorluqda olmaq haqqında göstəriş verilmişdi. İstirahət günü saat 12-də akt zəlində Baş Prokurorun müavinləri bizi -50 nəfərə yaxın rayon prokuroruna kənd təserrüfatı işləri ilə ciddi məşğul olmaq barədə göstəriş verib 10 dəqiqə davam edən müşavireni yekunlaşdırıldılar. Belə misallardan çox danışmaq olar.

Cəbhə hakimiyyəti döründə buraxılan ən ciddi səhvlerdən biri heç bir zərurət olmadan ştat vahidinin artırılması idi. Tekcə mərkəzi aparadə şöbələrin sayı qısa müddətdə ikiqat artırılmış, eyni adlı qurumlar Naxçıvan MR Prokurorluğunda, Bakı Şəhər Prokurorluğunda, Respublika Nəqliyyat Prokurorluğunda da yaradılmışdı. Bu qurumların yerlərə gəndərdiyi göstərişlərin sayı hesabı yox idi. Bu tapşırıq və göstərişlərə cavab vermək iş vaxtinin az qala yarısını aparır. 1993-cü ildə Əli Ömərovun Baş prokuror təyin edilməsi ilə bu şöbələrin sayının azaldılması sahəsində müəyyən işlər görülsə də, bu iş tam başa çatdırılmışdı.

Bir qədər də Azərbaycan Prokurorlu-

Prokurorluğun tarixindən


(Prokuror- roman kimi həyat kitabından səhifələr)

günün tarixinə dair.

1 oktyabr 2018-ci ildə Azərbaycan Prokurorluğunun yaranmasının 100 il tamam olur. Azərbaycan Demokratik Respublikasının Nazirlər şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı dairə məhkəməsinin nəzdində yaradılmış prokurorluğa məhkəmədə ittihəmi müdafiə etmək səlahiyyətləri verilmişdir. Həmin vaxtdan Azərbaycan Prokurorluğu səlahiyyətindən və tabelik aidiyyatından asılı olmayaraq şərəfli bir yol keçmişdir.

Azərbaycan Prokurorluğunun rəhbərləri

- 1.Xasməmmədov Xəlil bəy 28.05.1918-17.06.1918
- 2.Xoyski Fətəli xan 17.06.1918-07.12.1918
- 3.Makinski Teymur bəy 26.12.1918-14.03.1919
- 4.Səfiyürdski Aslan bəy 14.03.1919-22.12.1919
- 5.Xasməmmədov Xəlil bəy 22.12.1919-01.04.1920
- 6.Qarayev Əliheydər Ağakərim oğlu 28.04.1920----- 1921
- 7.Çavanov Sergey Timofeyeviç 1921-1922
- 8.Vəlibəyov Bahadur Qasim oğlu 1922-1926
- 9.Talıbli Böyükəga Mirqasim oğlu 1926-1930
- 10.Hacıyev Hüsnü Hüsynalı oğlu 1930-1931
- 11.Talıbli Böyükəga Mirqasim oğlu 1931-1932
- 12.Sultanova Ayna Mahmud qızı 1933-1934
- 13.Məmmədov Yaqub Məmməd oğlu 1935-1936
- 14.Vəlibəyov Bahadur Qasim oğlu 1936-1937
- 15.Əlihüseynov Ağahüseyin Mehdi oğlu 1938-1941
- 16.Cəbrayılxadə Cəbrayıł Həşim oğlu 1941-1943
- 17.Əfəndiyev Xəlil Sədrəddin oğlu 1943-1948
- 18.Əliyev Əliabbas Nəcəf oğlu 1948- 1951
- 19.Rəhimov Hacı Məmməd oğlu 1951-1954
- 20.Babayev Adil Salman oğlu 1954-1959
- 21.Əkbərov Seyfulla Əkbər oğlu 1959-1963



22. Məmmədov Qambay Ələsgər oğlu 1963-1976

23. Zamanov Abbas Tağı oğlu 1976-1985

24.İsmayılov İlyas Abbas oğlu 1985-1980

25.Qayıbov İsmət İsmayılov oğlu 1990-1991

26.Babayev Murad Köçəri oğlu 1991-1992

27.Şirinov İxtiyar Əlibala oğlu 1992-1993

28.Ömərov Əli Ömər oğlu 1993-1994

29.Həsənov Eldar Hümbət oğlu 1994-2000

30.Qaraliov Zakir Bəkir oğlu 2000-ci ildə hazırlı dövrə qədər.

Göründüyü kimi, Azərbaycan Prokurorluğununa yarandığı vaxtdan 27 nəfər rəhbərlik edib. Xasməmmədov Xəlil bəy, Bahadur Vəlibəyov və Böyükəga Talıbli iki dəfə Respublika Prokuroru olublar. Bir nəfər qadın - Ayna Sultanova prokuror olub. 4 nəfər ADR dövründə, 18 nəfər covet hakimiyyəti dövründə, 5 nəfər isə müstəqillik dövründə Respublikanın Baş prokuroru vəzifəsinə təyin ediliblər.

Prokurorluğun öz yetirmələrindən, yəni emək fəaliyyətinə prokurorluqda başlamış şəxslərdən 3 nəfər Baş prokuror olub. Bunlar Murad Babayev (1991-1992), İxtiyar Şirinov (1992-1993) və 2000-ci ildə hazırlı Baş prokuror Zakir Qaralovdur.

Ən gənc Respublika Prokuroru Əliheydər Qarayev (25 yaş), Bahadur Vəliyev (28 yaş), Böyükəga Talibov (29 yaş), Hüsnü Hacıyev (33 yaş) və Adil Babayev (33 yaş) olublar. Ən yaşılı prokurorlar isə Xəlil Xasməmmədov və Teymur Makinski (45 yaş) idi.

Tələsizlik yaşayış prokurorlar:

Xəlil Xasməmmədov 19 iyun 1920-ci ildə Tiflisdə terrora məruz qalıb yaralanır, 1947-ci ildə İstanbulda vətən həsrəti lə dünyasını dəyişir.

Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə erməni terrorçuları Aram Erkanyan və Musak Kirakosyan tərəfindən qətlə yetiri-

lir. Aslan bəy Səfiyürdski-27 aprel 1920-ci ildə parlamentdə sosialist fraksiyəsinin rəhbəri kimi hakimiyyətin bolşeviklərə verilməsinin qızığın tərəfdarlarından biri olsa da, 1922-ci ildə saxta ittihamla 3 il müddətində azadlıqlandan məhrum edilir. Cəzasını çəkib qurtardıqdan sonra Bakıya qayıdaq vəkillik fəaliyyəti ilə məşğul olur, daim stress keçirir və 1937-ci ildə xəstəlikdən dəyясır.

Əliheydər Qarayev uzun müddət partiya-sovet orqanlarında yüksək vəzifələrdə çalışır, 1937-ci ildə əksinqılıb fəaliyyətde təqsirəndirilərək 41 yaşında güllələnir. Yegane qadın prokuror olan Ayna Sultanova da 1938-ci ildə əksinqılıb fəaliyyətde təqsirəndirilərək, həyat yoldaşı Həmid Sultanov və qardaşı Qəzənfər Musabəyovla eyni gündə güllələnir. Böyükəga Talıbli 1938-ci ildə saxta ittihamlarla 41 yaşında güllələnir.

Bahadur Vəlibəyov 1937-ci ilin iyul ayında vətənə xəyanətdə təqsirəndirilərək həbs edilir. Başqalarından fərqli olaraq B. Vəlibəyov heç bir ittihamı qəbul etmir, bütün işgəncələrə mətanətlə dözür. 1938-ci ilin dekabr ayında onun haqqında toplanmış materiallar XDİK-nin nəzdindəki xüsusi müşavirəye göndərilir. 21 iyun 1939-cu ildə XDİK-nin xüsusi müşavirəsi B. Vəlibəyovun haqqında olan cinayət işinin müzakirədən çıxarılaraq əlavə istintaq aparılması üçün qaytarmaq barədə qərar qəbul edir. Repressiyaın başa çatlığı zamanda bu bərəət hökmünə bərabər idi. Lakin məlum olmayan səbəblərden SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası işi icraatına götürürək 16 fevral 1940-ci il tarixdə qapalı məkəmə iclasında baxaraq B. Vəlibəyovu ölüm cəzasına məhkum edir. Hökm həmin gün icra olunur. 1991-ci ilin noyabr ayının 20-də Qarakənd üzərində Azərbaycana məxsus Mi-8 vertolyotu ermənər tərəfindən vuruldu. Vertolyotda olan 22 nəfərin hamısı həlak oldu. Respublikanın Baş prokuroru İsmət Qayıbov da həlak olanlar arasında idi. Baş prokurorlardan ən çox vəzifədə olan indiki Baş prokuror Zakir Qaralov (19 ilə yaxın), sonra Qambay Məmmədov (13 ilə yaxın), Abbas Zamanov (8 il doqquz ay), İlyas İsmayılov (5 il səkkiz ay), Bahadur Vəlibəyov və Eldar Həsənov (hər biri 5 il altı ay) olublar. Göründüyü kimi, bu 6 nəfər ümumilikdə 56 il Azərbaycan Prokurorluğuna rəhbərlik ediblər.

Ən az rəhbərlik edənlər.

F.Xoyski-20 gün

T.Makinski-3 ay 20 gün.

X.Xasməmmədov -4 ay

İ.Şirinov- 8 ay

M.Babayev -11 ay

Ə.Qarayev -1 il

H.Hacıyev -1 il